



■ Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri və
istifadəsi səbəsinin
baş məsləhətçisi

Öz dövrünün tannmış şəxsiyyətlərindən biri, dövlət xadimi, maarifçı-pedaqoq Həmid bəy Xəlil bəy oğlu Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtılı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. H.Şahtaxtinski İrəvan müəllimlər seminarıyasının tam kursunu bitirərək 1899-cu il iyunun 5-də 379Neli at-testat almışdır.

raq Yelizavetpol quberniyasının xalq məktəbləri direktoru 1916-ci il avqustun 16-da həmin quberniyanın 2-ci rayonu üzrə xalq məktəbləri müfettişi vəzifəsini müvəqqəti olaraq icra edən G.Leontyeva 3841Neli məktub göndərərək həmin müfettişiyi Ərəş, Qazax və Nuxa qəzaları üzrə xalq məktəbləri müfettişi vəzifəsine yeni teyin edilmiş H.Şahtaxtinskiyə təhvil vermesini ondan xahiş etmişdir.

H.Şahtaxtinski Yelizavetpol quberniyasının şəhər və kəndlərində tədris ocaqlarının, məktəblərin açılmasına böyük əmək sərf etmişdir.

Qafqaz tədris dairəsinin popeçiteli 1916-ci il oktyabrın 12-də Yelizavetpol quberniyasının xalq məktəbləri direktoruna məktub göndərərək 1916-ci il sentyabrın 7-de Qazaxda rus-müsləman qadın məktəbinin təntənəli açılısında yaxından iştirak etmiş şəxslərə və şəxsən xalq məktəbləri müfettişiyi Həmid bəy Şahtaxtinskiyə onun dərin minnətdarlığını bildirməyi xahiş etmişdir. Popeçitel həmin məktubda Qazaxda açılmış bu gənc təhsil ocağına fəaliyyətində müvəffəqiyyətlər arzuladığını bildirirdi.

H.Şahtaxtinski Yelizavetpol

kinin tutduğu həmin vəzifəyə təsdiq edildiyini bildirmişdir.

H.Şahtaxtinski Zaqqafqaziya hökumətində xalq maarif nazirinin müavini vəzifəsinə təyin edildiyi üçün 1918-ci il martın 27-də Yelizavetpol quberniyası xalq məktəbləri müfettişi vəzifəsindən azad edilmişdir. Bu barədə Zaqqafqaziya Xüsusi Komitəsinin Zaqqafqaziya Tədris Dairəsinin idarə edilmesi üzrə Komissarlığının sədri L.İşkov, Komissarlığın üzvü A.X.Yusifbəyova və dəfərəxananın sədri imzasıyla Yelizavetpol quberniyasının xalq məktəbləri direktoruna 1918-ci ilin aprelin əvvəllerində göndərdiyi məktubda bildirildi.

H.Şahtaxtinski 1918-ci mayın 27-de yaradılmış Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

1918-ci il mayın 28-də Tiflisdə şəhərində keçmiş Qafqaz Canişinin sarayında keçirilmiş Milli Şuranın ilk iclasında Azərbaycanın dövlət müstəqilliyi barədə qərar qəbul edilmişdir. İstiqlal Bəyannaməsinin qəbul edildiyi həmin tarixi iclasda Həmid bəy Şahtaxtinski de iştirak etmişdir.

H.Şahtaxtinski hökumətin 26 avqust 1918-ci il tarixli qə-



18 mart 2015

WWW.KASPI.AZ

Ömrünü xalqına həsr edən maarifçi

O, 1899-cu il sentyabrın 1-de İrəvan rus-tatar məktəbine müəllim təyin edilmişdir. Qafqaz tədris dairəsi popeçitelin 27 oktyabr 1901-ci il tarixli 14622Neli təklifi ile H.Şahtaxtinskiyə İrəvan Müəllimlər Seminarıyasında türk (Azərbaycan-R.S.) dili dərslerinin tədris etməsinə icazə verilmişdir. Popeçitelin 9 aprel 1902-ci il tarixli 4958Neli təklifi ilə H.Şahtaxtinski tutduğu vəzifəsinə təsdiq edilmişdir. H.Şahtaxtinski 5 ildən artıq İrəvan Müəllimlər Seminarıyasında pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-de öz xahişlə burada türk (Azərbaycan-R.S.) dili müəllimi vəzifəsindən azad edilmişdir.

H.Şahtaxtinski ali təhsilini Odessada Novorossiysk İmperator Universitetində almışdır. O, həmin universitetin hüquq fakültəsini bitirmiş və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülmüşdür.

Qafqaz tədris dairəsi Popeçitelin 2 fevral 1915-ci il tarixli, 2568Neli təklifi ilə Bakı ali-ibtidai məktəbə müəllim təyin edilmişdir.

H.Şahtaxtinski Qafqaz Canişinin icazesine əsasən, Popeçitelin 18 sentyabr 1915-ci il tarixli 22198Neli təklifi ilə 1915-ci il sentyabrın 1-dən etibarən Yelizavetpol Müəllimlər Seminarıyasına stattdankənar riyaziyyat müəllimi təyin edilmişdir. Xeyli müddədən sonra H.Şahtaxtinski Popeçitelin 10 avqust 1916-ci il tarixli, 21266Neli təklifi ilə 1 avqust 1916-ci il tarixdən etibarən Yelizavetpol quberniyasının 2-ci rayonu-Ərəş, Qazax və Nuxa qəzaları üzrə xalq məktəbləri müfettişiyi təyin edilmişdir. Həmin təyinatla əlaqədar ola-

quberniyasında yalnız pedaqoji fəaliyyətə məşğul olmuşdur. O, iki ilə yaxın Yelizavetpol daire məhkəməsində andlı müvəkkilin köməkçisi vəzifəsində işləmiş və sonra Bakıya gələrək Bakı daire məhkəməsində eyni vəzifədə qulluq etmişdir. H.Şahtaxtinski Bakı daire məhkəməsi şöbələrinin ümumi iclasının qərarı ilə 1916-ci il sentyabrın 10-da Bakı daire məhkəməsinin andlı müvəkkillərin köməkçilərinin siyahılardan xaric edilmişdir. Bu barədə Bakı daire məhkəməsi sədri Yelizavetpol quberniyasının xalq məktəbləri direktoruna göndərdiyi 14 oktyabr 1916-ci il tarixli məktubda bildirilirdi.

1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua-demokratik inqilabından sonra milli partiya və təşkilatların fəaliyyəti ideoşəhərlərdə. Yeni partiyalar yaranmağa başladı. Azərbaycanın mütərəqqi demokratik ziyanları fevral inqilabını böyük ümidiylər qarşılıklılar. M.Ə.Resulzadənin fikrincə, "1917-ci il inqilabı məhkəm siniflərə hərriyyət, məhkəm millətlərə muxtarıyyət verəcəkdir".

Fevral burjua inqilabından sonra təsis edilən "Rusiyada müsəlmanlıq" Partiyası 1917-ci ilin sonlarına yaxın "İttihad" partiyası adlandırıldı. H.Şahtaxtinski 1917-ci ildən "İttihad" partiyasının üzvü olmuşdur.

Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarından yaradılmış xüsusi komitə 1917-ci il oktyabrın 7-də Yelizavetpol quberniyası xalq məktəbləri direktoruna məktub göndərərək 1 avqust 1916-ci ildən etibarən Yelizavetpol quberniyasının 2-ci rayonu üzrə xalq məktəbləri müfettişiyi vəzifəsini icra edən H.Şahtaxtinski

rarı ilə xalq maarif nazirinin müavini təyin edilmişdir. O, F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin II-III hökumət kabинələrində xalq maarif nazirinin müavini vəzifəsini icra etmişdir. H.Şahtaxtinski 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinə də üzv seçilmişdir. Lakin hökumət qulluğunda olduğu üçün Parlamentin qəbul etdiyi "məbuslusq və məmurluq haqqında" qanunun tələblərinə uyğun olaraq, məbuslusqdan ayrılmışdır. H.Şahtaxtinski N.Yusifbəylinin sədrliyi ile yaradılmış IV hökumət kabinesində 1919-cu il aprelin 16-dan mayın 16-dək Xalq Maarif Nazirliyini idarə etmişdir.

O, 1919-cu il aprelin 16-də Xalq Maarif Nazirliyini idarə etməyə başlaması barədə 162Neli emr imzalayaraq bunu Nazirliyə elan etmişdir. H.Şahtaxtinskiyin imzaladığı həmin emr 25 aprel 1919-cu il tarixli "Azərbaycan" qəzetiндə dərc edilmişdir.

N.Yusifbəylinin sədrliyi altında yaradılmış IV Hökumət kabinesində Xalq Maarif Nazirliyinə evvelce H.Şahtaxtinskiyin rəhbərlik etdiyini təsdiq eden delillərdən biri de Parlamentin 9 iyun 1919-cu il tarixli 46-ci iclasında hökumət başçısı N.Yusifbəylinin çıxışıdır. N.Yusifbəyli həmin çıxışında qeyd etmişdir: "...Yeni hökumət təşkil olunanandan sonra mən maarif nəzarəti başından çəkilməli oldum. Oraya Həmid bəy maarif nəzarəti vəkili təyin etdik...maarif nəzarəti Həmid bəyin ixtiyarına keçəndən sonra məzbətə (protokol-qətnamə-R.S.) və kağız işləri ilə bərabər əydən (dini-etiqadlar-R.S.) nəzarəti də onun ixtiyarına keçmiş oldu...Bunun üzə-

rində istəfa verdi... Hökumət bu istəfanı qəbul etməmiş iş başından çəkildi..."

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 16 may 1919-cu il tarixli iclasında Baş nazir N.Yusifbəylinin Maarif Dini Etiqadlar Nazirliyinin rəhbəri H.Şahtaxtinskiyin istəfası barədə məruzəsi dinişənlərək qərara alınmışdır ki, o, tutduğu vəzifəsindən azad edilsin və həmin nazirliyin müvəqqəti olaraq idarə olunması poçt və telegraf nazirinə həvələ edilsin.

N.Yusifbəylinin sədrliyi ile yaradılmış V hökumət kabine-sində (22.12.1919-30.03.1920) Həmid bəy Şahtaxtinski artıq maarif naziri təyin edilmişdir.

H.Şahtaxtinski bu postdan 1920-ci il martın 5-də istəfa vermişdir.

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk gündən etibarən xalq təhsil və mədəniyyətin inkişaf etdirilməsini tələyiklə məsələ kimi on cərgəye çəkmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə H.Şahtaxtinskiyin ölkədə xalq maarif və təhsilinin inkişaf etdirilməsini böyük xidmətləri olmuşdur. Xalq Maarif Nazirliyi nəzdində H.Şahtaxtinskiyin sədrliyi ilə Bakı şəhərində ümumi ictimai kitabxananın yaradılması üzrə komissiya fəaliyyət göstərmişdir. Bu barədə 4 aprel 1919-cu il tarixli "Azərbaycan" qəzetiндə məlumat verilmişdir. Həmin komissiya tərkibində nadir təqibən kitablar olan şəxsi kitabxananın alınması üçün 18 min rubl pul vəsaitinin ayrılması üçün hökumət müraciət etmişdir. Kitabxananın növbəti tədris ilinin əvvəllərinə açılması nəzərdə tutulmuşdur. Xalq məktəbləri müəllimlərinin hazırlığı üzrə açılmış kursların saxlanması üçün Hökumətin 24 avqust 1918-ci il tarixli qərarı ilə Xalq Maarif Nazirinin sərəncamına 126 min 759 rubl 50 qəp. məbələğində vəsait ayrılmışdır.

missiya tərəfindən artıq kitabxananın ştatı işlənilərə hazırlanan və Zaqqafqaziya universitetinin Bakı şəhərinə köçürülcəcəyini də nəzərə alaraq həmin kitabxananın şəhər üçün qıymətli mədəni nəlliyyət olacaq.

Kitabların alınması üçün hökumətin 18 aprel 1919-cu il tarixli qərarı ilə xalq maarif nazirinin sərəncamına 18 min rubl pul vəsaiti ayrılmışdır. Əlavə olaraq qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin qəbul etdiyi qərarlar esasında, kitabxana kollektoru ve iki iri kitabxana -1918-ci ildə Mirzə Ələkbər Sabir adına kütüvə kitabxana, 1919-cu ildə isə Bakı Dövlət Universitetinin elmi kitabxanası təşkil edilmişdir. 1920-ci il aprel işgalinə qədər Azərbaycanda 965 məktəb və 102 şəhər və kənd kitabxanası fəaliyyət göstərmişdir. Həmin dövrədə fealiyyət göstərən bütün təhsil müəssisələrində - xalq məktəblərində, gimnaziyalarda, realni məktəblərde və s. kitabxanalar yaradılmışdır.

H.Şahtaxtinski tədrisi Azərbaycan dilində apara bilən təcrübəli müəllim kadrlarının hazırlanması üzrə 1918-ci il sentyabrın 9-dan etibarən açılmış kurslara rəhbərlik etmişdir. Belə kurslara Nuxa və Zaqqatala da açılmış, gələcəkdə isə Şuşa şəhərində açılması da nəzərdə tutulmuşdur. Xalq məktəbləri müəllimlərinin hazırlığı üzrə açılmış kursların saxlanması üçün Hökumətin 24 avqust 1918-ci il tarixli qərarı ilə Xalq Maarif Nazirinin sərəncamına 126 min 759 rubl 50 qəp. məbələğində vəsait ayrılmışdır.

Fotolar-Azərbaycan Respublikası Dövlət Kino - Foto Sənədlər Arxivindən

ŞAHTAXTLAR

19